

VI BÖLMƏ İNNOVASIYALAR, İQTİSADI ARTIM, MAKROİQTİSADI MƏSƏLƏLƏR

UOT 330.35

Mahir Tapdıq oğlu Abbaszadə
*AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantı,
 iqtisad üzrə fəlsəfə doktoru*

MÜASİR İQTİSADI ŞƏRAİTDƏ İQTİSADI ARTIMIN STİMULLAŞDIRILMASI MƏSƏLƏLƏRİ

Xülasə

Məqalədə müasir iqtisadi şəraitdə iqtisadi artımın stimullaşdırılması məsələlərinə baxılmışdır. Beynəlxalq təcrübə onu göstərir ki, hər bir ölkədə iqtisadi artımın təmin olunması istiqamotində davamlı olaraq səmərəli tədbirlərin həyata keçirilməsi zəruridir. Məhz iqtisadi artımın davamlı olması aktual məsələlərdən hesab olunur. Məqalədə müasir iqtisadi artımın əsas xüsusiyyətləri geniş tədqiq olunmuşdur. Təhlil göstərir ki, milli iqtisadiyyatın bütün sahələrində iqtisadi inkişafın təmin olunması vacibdir. Bundan başqa məqalədə mövcud problemlər müəyyənləşdirilmiş, onların həlli istiqamətində təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: ümumi daxili məhsul, iqtisadi artım, ixrac imkanı, integrasiya, globallaşma, iqtisadiyyat.

Giriş

Son illər bütün dünyada iqtisadi artımın təmin olunması, davamlı olaraq iqtisadi inkişafın həyata keçirilməsi zəruri hesab olunur. İqtisadi artımın səviyyəsi və dinamikası siyasetçilərin və iqtisadçıların təqiqətini daima cəlb etmişdir. Ölkənin iqtisadi həyatı, onun perspektivləri bu artımın dinamikasına və inkişafına aid gedən proseslərdən, milli iqtisadiyyatda aparılan struktur islahatlardan birbaşa asılıdır.

İqtisadi nəzəriyyə iqtisadi artımın bir sıra tsikllərini müəyyən etmişdir, onların sırasında uzundalaklı tsikllər daha böyük əhəmiyyətə malikdir. Bu tsikllər iqtisadi fəaliyətin uzunmüddəti 50 illik dövrünü əhatə edən rəqsərləri ifadə edir və "Kondratyev tsiklləri" (rus iqtisadçısı Nikolay Kondratyevin adı ilə bağlıdır) adını qazanmışdır; normal, yaxud 8-12 ili əhatə edən sənaye tsiklləri və 3-4 ili əhatə edən kiçik tsikllər, yaxud "Kitçin tsiklləri" (onları icad etmiş amerikalı alimin adıdır) formasında olur. Bu müddət əsas vəsaitlərin tam yeniləşdirilməsi üçün tələb olunan dövrü əhatə edir. İlk tsikllərdə 4 faza və iki nöqtə qeyd olunur: enmə, depressiya, canlanma və istehsal artımı fazaları və pik nöqtəsi və enmə nöqtəsi. Ayrı-ayrı ölkələrdə mövcud istehsal amilləri və inkişaf şərtləri, həmçinin onların müxtəlif kombinasiyası həmin ölkələrin iqtisadi inkişafını konkret bir nöqtəyə-nəzərdən qiymətləndirməyə imkan vermir. Bunun üçün elmi ədəbiyyatda bir sıra göstəricilərdən istifadə edilir [1, s. 157]:

- adəməsəna düşən ÜDM (ümumi daxili məhsul), ya da MG (milli gəlir);
- milli iqtisadiyyatın sahə strukturu;
- adəməsəna düşən əsas məhsul növlerinin istehsalı (ayrı-ayrı ölkələrin inkişaf səviyyəsi);
- əhalinin həyat səviyyəsi və keyfiyyəti;
- iqtisadi səmərəlilik göstəriciləri.

Qeyd etmək lazımdır ki, ölkənin iqtisadi inkişaf səviyyəsi - tarixi anlayışdır. Milli iqtisadiyyatın və dünya birliyinin hər mərhələsi, əsas göstəricilərin tərkibinə müəyyən dəyişiklikləri daxil edir.

İqtisadi artımın səviyyəsini təhlil edərək, aparıcı göstərici kimi adəməsəna düşən ÜDM çıxış edir. Bu göstərici, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə dair beynəlxalq təsnifatın əsasını qoymuşdur. Belə ki, 90-ci illərin ortalarında inkişaf etmiş ölkələrin sıralarına ildə adəməsəna düşən ÜDM-in 6-7 min ABŞ dolları və ondan çox miqdarda paya malik olan ölkələri aid edirdilər.

Bəzi inkişaf edən ölkələrdə (məsələn, Səudiyyə Ərəbistanında) ÜDM-in adəməsəna düşən payı çox yüksək səviyyədədir, ancaq başqa göstəricilərin cəmimə görə (iqtisadiyyatın sahə strukturunu, adəməsəna düşən əsas məhsulların istehsal payı və s.) bu ölkələr inkişaf etmiş ölkələrin sırasına daxil edile bilmez.

Qeyd etmək lazımdır ki, iqtisadi səmərəlilik göstəriciləri ən böyük dərəcədə iqtisadi inkişafi səciyyələndirir, çünkü birbaşa ya dolayı ilə ölkənin əsas və dövriyyə kapitalını, əmək ehtiyatlarının vəziyyətini, keyfiyyətini və səviyyəsini əks etdirir.

Bu kiçik hecmi qrupun göstəricilərinin hesablanması metodikasına və təfsilatlı sadalanmasına diqqət yetirmədən, onlardan əsas olanları qeyd edə bilərik:

- əmək məhsuldarlığı (ümumiyyətlə sənaye və kənd təsərrüfatı üzrə, ayrı-ayrı sahələr və istehsal növlərinə görə);
- ÜDM-in ya da konkret məhsulun bir vahidinin kapital tutumluğunu;
- əsas vəsaitlərin bir vahidindən olan fondverimini;
- ÜDM-in ya da konkret məhsulun bir vahidinin materialtutumluğunu.

Son illər xüsusi tədqiqatlarda və statistik məlumatlarda Beynəlxalq Valyuta Fondu (BVF) tərtib etdiyi müqayisəli rəqəbatodavamlılıq göstəriciləri daha geniş istifadə edilir. Bu göstəricilər sistemi ölkələrin emal sənayesində olan məsref və qiymətlərin müqayisəsi üçün yaradılıb və ən çox inkişaf etmiş ölkələrin müvafiq ortaşkilli indikatorlarının əsasında hesablanır. Onlar 5 növdədir:

- əməkhaqqına çəkilən xüsusi xərclər (məhsul vahidinə hesablanır);
- iş qüvvəsinə çəkilmiş normalaşdırılmış xüsusi xərclər (məhsul vahidinə hesablanır), yəni bir insan / saatə buraxılmış məhsul;
- əlavə edilmiş dəyərin ünsürləri üzrə tam xüsusi xərclərin səviyyəsi, yəni bütün ilkin istehsal faktorlarının xüsusi xərclərinin göstəriciləri;
- sənayenin topdansatış qiymətlərinin müqayisəli səviyyəsi;
- sənaye mallarının ixrac qiymətlərinin müqayisəli səviyyəsi.

Əlbəttə, bu sistem də ölkənin iqtisadi səmərəliliyini tam səciyyələndirə bilməz, lakin onun bir tərəfi - beynəlxalq səviyyədə rəqəbatodavamlılığı - kifayət qədər dəqiq əks edir.

İqtisadi artım iqtisadi inkişafın tərkib hissəsidir. O, öz əksini real ÜDM-in həm mütəqə, həm adəməsəna düşən göstəricisində tapır. Sürətli, ya da əksinə sıfırla və hətta mənfi iqtisadi artım heç də həmişə sürətli iqtisadi inkişaf barədə, ya durğunluq haqqında və yaxud iqtisadi deqradasiya barədə xəber vermir. Buna bir neçə misal getirmək olar. Ölkə iqtisadiyyatında struktur dəyişikliklər, dəyişilməz və enən teləbin sayəsində birnövlu məhsulların buraxılışının bir səviyyədə dayanılması, ya ixtisas olunması digər növ məhsulların sürətli artımı ilə müşahidə oluna biler. Belə ki, ABŞ-da 80-ci illərdə poladın, kənd təsərrüfatı məhsullarının, yüngül avtomobilərin istehsalı artırdı, amma, eyni zamanda mürekkeb məməlumatların, məsələn fərdi kompüterlərin buraxılışı artırdı. Lakin kompüterlərin kəmiyyət artımı onların istehsalatının başqa tərəflərini əks etdirmirdi: fərdi kompüterlərin 1981-1988-ci illərdə satışı sayca 1.1 min. ədəddən 9.5 mln. ədəde qədər, maya dəyərinə görə isə 3.1 mlrd. ABŞ dollarından 27.7 mlrd. ABŞ dollarına qədər artmışdır, dollar özü isə bu müddətdə 25% ucuzlaşmışdır. Beləliklə, fərdi kompüterlər ucuzlaşdırıldı, baxmayaraq ki, onların keyfiyyəti və texniki parametrləri artırdı. İqtisadi artımın kompleks göstəricisini - ÜDM-i hesablayaraq yuxarıda qeyd edilmiş məqamlar ABŞ-in iqtisadi inkişafının dinamikasının tam şəkildə əks edirilməməsinə götirmişdir.

Bununla yanaşı bütün mövcud nöqsanları olmaqla iqtisadi artım göstəricisi iqtisadi inkişafın tam şəkildə əks edilən meyarı kimi qalmaqdadır. İqtisadi artım həm fiziki (fiziki artım), həm də ən çox istifadə edilən meyarı kimi qalmaqdadır.

dəyər ölçüsündə hesablanır bilər. Birinci üsul daha etibarlıdır (çünki, o inflyasiyanın təsirini istisna edir), lakin, universal deyil (iqtisadi artım templörünün hesablanması zamanı müxtəlif məməlatların istehsalı üçün ümumi göstəricini müəyyən etmək çətindir). İkinci üsul daha çox istifadə edilir, ancaq onun inflyasiyadan tam şəkildə “temizlənməsi” həmişə mümkün olmur. Düzdür, bir çox ölkələrin statistikasında makroiqtisadi artım iqtisadiyyat üçün ən çox tələb olunan malların istehsal artımının əsasında ölçülür [2, s.159].

Makroiqtisadiyyat səviyyəsində iqtisadi artım dinamikasının aparıcı göstəriciləri aşağıdakılardır:

- ÜDM-in və MG-nin həcm artımı;
- adambaşına düşən ÜDM-in və MG-nin artım templəri;
- sənaye istehsalının artım templəri ümumi şəkildə, əsas sahələr üzrə və adambaşına görə.

Ümumiyyətlə, iqtisadi elmi ədəbiyyatlarda dinamikanın hesablanması üçün artım, artım templəri və çoxalma templəri əmsalları istifadə edilir. Artım əmsalı - X aşağıdakı düsturla hesablanır:

$$X = T_1/T_0$$

Burada: T_1 və T_0 - müqayisə edilən və tədqiq edilən dövrlər üzrə göstəricilərdir.

Artım tempi artım əmsalinin 100-ə vurulmasına bərabərdir. Çoxalma tempi artım tempindən 100 çıxılmasına bərabərdir. Lakin təcrübədə artım tempi çox hallarda çoxalma tempi kimi başa düşülür.

Iqtisadi artımın amilləri qarşılıqlı əlaqədədir. Belə ki, əla işləyən təsərrüfat mexanizmi şəraitində qabiliyyətli sahibkarın idarəciliyi altında müasir avadanlığın işçilər tərəfindən istifadəsi əməyi artıq dərəcədə möhsuldalar edir. Ona görə bu və ya digər iqtisadi artım amilinin xüsusi çəkisi müəyyən etmək olduqca çətindir. Bundan başqa bütün bu əri amillər kompleks səciyyə daşıyır, çoxlu xırda ünsürlərdən ibarətdir və bunun noticəsində həmin amilləri yenidən qruplaşdırmaq mümkün olur. Belə ki, xarici və daxili iqtisadi ünsürlərə görə xarici və daxili amilləri qeyd etmək olar (məsələn, kapital növləri xaricdən gələnə və daxildə yaradılanə bələd olur). Həmçinin, faktorların artım (kəmiyyət ya keyfiyyətinə görə) xarakterindən asılı olaraq aşağıdakı ekstensiv amillərə bölünür [3, s. 208]:

- cari texnologiyaların səviyyəsini saxlamaq şərti ilə investisiyaların həcmiin artırılması;
- məşğul olan işçilərin sayıının artırılması;
- xammalın, materialların, yanacağın və s. dövriyyə kapital ünsürlərinin istifadə həcmiin artırılması.

Artımın intensiv amillərinə aşağıdakılardır:

- elmi-texniki tərəqqinin sürətləndirilməsi (yeni texnikanın və texnologiyaların tətbiq edilməsi);
- işçilərin ixtisaslarının (peşə qabiliyyətinin) artırılması;
- əsas və dövriyyə vəsaitlərinin istifadəsinin yaxşılaşdırılması;
- təsərrüfat fealiyyətinin daha yaxşı təşkil edilməsinin noticəsində onun səmərəliliyinin artırılması.

Müvafiq olaraq artımın intensiv amillərinin üstünlüyü olanda intensiv artım haqqında, ekstensiv amillərinin üstünlüyü olanda isə eksentensiv artım barədə deyilir.

Qeyd edək ki, ekstensiv artım şəraitində onun amilləri arasında nisbətin dəyişilməsi nisbətən eyni qaydada keçir və möhsulun maksimum istehsal həcmi əsasən iqtisadi resursların vəziyyətinə asılı olur. Xüsusən bu, əməyin və kapitalın birləşməsindən və müəyyən dərəcədə elmi-texniki tərəqqidən asılı olur [4, s. 69].

Tədqiqat noticəsində məlum oldu ki, iqtisadi artım bir neçə dolayısı və birbaşa amildən asılı olur. Birbaşa amillərə aşağıdakılardır:

- əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti;
- təbii sərvətlərin kəmiyyəti və keyfiyyəti;
- əsas kapitalın həcmi;
- istehsalın texnologiyası və təşkilisi;

- cəmiyyətdə sahibkar qabiliyyətinin inkişaf səviyyəsi.

Dolayısı amillər - cəmiyyətin iqtisadi artım imkanlarının daha geniş istifadə edilməsi üçün şərait yaranan mühitə deyilir. Bu mühit tələb və təklif amilləri ilə müəyyən edilir:

- bazarda inhisarçılığın azalması;
- iqtisadiyyatda vergi yükünün vəziyyəti;
- bank-kredit sisteminin səmərəliliyi;
- ixracda gedən malların genişlənməsi;
- iqtisadiyyatda resursların (əmək, torpaq, maliyyə və s.) yenidən bələd olunması imkanları;
- iqtisadiyyatda gəlirlərin mövcud bölgü sistemi.

Əger dolayısı amillərin deyişilməsi eks istiqamətdə gedirsə, eyni şərtlər daxilində iqtisadi artım dayanacaq. Belə ki, qiymətlərin liberallaşmasından sonra istehsal resurslarının kəskin bahalashması sonnaya müəssisələrində məşğulluq və istehsal həcmiin səviyyəsinin azalmasına götərmişdir. İqtisadi artımın dolayısı amillərinə, həmçinin tələb amilləri də aid edilir.

Yuxarıda qeyd edilənlərlə əlaqədar, sabit iqtisadi artım şərtlərinin əsas yaradılma istiqamətləri aşağıdakılardır [5, s.125]:

- əmtəə istehsalının təzadalarını həll edən vahid struktur, investisiya və rəqabət strategiyası;
- qeyri-maddi istehsalın və xidmət sahələrinin geriləməsinin aradan qaldırılmasını təmin edən fəal investisiya-innovasiya və rəqabət strategiyası;
- iqtisadiyyatın ənənəvi sahələrində idxalın əvəz edilməsinin tədricən təmin edilməsi (Azərbaycan şəraitində ilk növbədə yüngül və qida sənayelərində), ilkin emal olunan resurs və xammala dair ixrac payının ixtisar olunması, elmtutumlu malların idxalda xüsusi çekisinin artırılması və s.;
- inkişaf edən bazar şəraitində iqtisadi maraqların tomin edilməsi ilə sıx bağlı motivasiya mexanizmlərinin istifadəsi.

Qeyd etmək lazımdır ki, Azərbaycan hal-hazırda qarşısına postindustrializasiya vəziyyətinə çatmaq məqsədini qoymalıdır. Çünkü bu, dönyanın müasir iqtisadi inkişafının aktual tələbidir. Yaranmış vəziyyətdə, dönyanın inkişaf etmiş ölkəleri ilə zəif də olsa müəyyən rəqabət aparmaq üçün hər bir ölkə öz iqtisadi artımını ən yeni texnologiyaların inkişafı və tətbiqinə bağlamalıdır. Azərbaycan üçün bu bir növ böyük bir yarışda irəlidə gedənə çatmaq vəziyyətini xatırladır. Tarixi baxımdan bu məsələdə dünya səriştəsi yoxdur. Dünyanın ən inkişaf etmiş ölkəleri - postindustrializasiya mərhələsinin pionerleri qarşılara - özündən irəlidə gedənə çatmaq məqsədini qoymamışdır, çünkü hamısı nisbətən paralel inkişaf edirdilər. Son illərdə “Asiya möcüzəsin” göstərən ölkələr isə (Cənubi Koreya, Tayvan, Çin və s.) ənənəvi aqrar cəmiyyətdən industrial cəmiyyətə keçidi təmin edirdilər, yeni başqa məqsədlərə xidmət edirdilər [6,s.147].

Qeyd etmək lazımdır ki, ölkəmizdə sosial sahədə aparılan uğurlu islahatlar iqtisadi artımın yüksələmesine də ciddi təsir etmişdir. Belə ki, 2013-cü ildə ölkə əhalisinin gəlirləri 37562,0 mln. manat olmuşdur, 2016 və 2017-ci illərdə bu göstəricilər müvafiq olaraq artaraq 45395,2 mln. manat və 49162,9 mln. manat təşkil etmişdir [11]. Qeyd olunanlar əsasən neft-qaz sektorundan eldə olunan gəlirlərin ölkənin sosial-iqtisadi inkişafına daha çox istiqamətləndirilməsi ilə bağlıdır (Cədvəl 1).

Cədvəl 1.
Son illər üzrə ölkəmizdə vətəndaşların (ümumi sosial təbəqələr üzrə) illik gəlirləri (mln. manat)

İllər	2013	2014	2015	2016	2017
Gəlirlər	37562,0	39472,4	41738,6	45395,1	49162,9

Ölkə üzrə milli iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqında da ciddi artım templəri qeyd olunmuşdır [11]. Belə ki, 2005-ci ilə nisbətən, 2016-ci ildə bu göstərici 4 dəfə, 2017-ci ildə isə 4,2 dəfə artmışdır. Bu da ölkəmizdə milli iqtisadiyyatın bütün sahələrində davamlı olaraq

İqtisadi inkişafın təmin olunması ilə bağlıdır (Cədvəl 2).

Cədvəl 2.

Milli iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı

	Hesablanmış orta aylıq əməkhaqqı	
	2005-ci ilə nisbətən, faizlə	Əvvəlki ilə nisbətən, faizlə
2005	100,0	124,3
2013	343,9	106,7
2014	359,6	104,6
2015	377,8	105,0
2016	404,4	107,0
2017	427,6	105,7

İqtisadi artımın müasir zamanda - qloballaşma və postindustrializasiya şəraitində - iqtisadi hədəflərin icrasının zaman müddətləri koskin halda ixtisar olunub. Əgor industrial erasında inkişaf prioritetlərini 30-40 ilə planlaşdırmaq olurdusa və onlara nail olandan sonra aparıcı ölkələr sırasına daxil edilmə təmin edildirdi, artıq indi bu prioritetlər çox tez dəyişir. Məsələn, dünyada adambaşına düşən kompüterlərin sayına görə ölkə birinci yere çıxsa da, dünyanın ən yaxşı təyyarə və yaxud telefonlarını icad etsə də, artıq onları istifadəyə verməzdən əvvəl məlum ola bilər ki, həmin modellər dünyanın tələbatına tam uyğun gəlmir. Xüsusən bu hal informasiya və kommunikasiya texnologiyalarında müşahidə edilir [7, s. 245].

Əvvəller dövlətlərin iqtisadi siyasetinin əsas hədəfi - resursların cəmlənməsi idi, indi isə mühitə alışma qabiliyyətidir. Postindustrial ölkədə ÜDM-də artıq öncü yeri xidmet sahəsi tutur. İqtisadi artım siyaseti məhz ilk növbədə xidmet sahəsinin inkişafına yönəldilir [8, s. 258].

Lakin xidmet sahəsinə edilən vurğu, heç də başqa sahələrin unudulmasına nəzərdə tutmur (məsalən neft-kimya, maşınqayırma, kənd təsərrüfatı sahələrini). Ancaq cyni zamanda, həmin sahələrin inkişaf etdirilməsinin vacibliyini qəbul edərək, qeyd etməliyik ki, bu iqtisadi fəaliyyət növləri, çox güman ki, ölkəmizin postindustrial mərhələyə nail olmasına əsas rol oynamayacaqdır. Müasir iqtisadiyyat, əsasən qeyri-industrial cəhət daşıyır və inkişaf etmiş ölkələrdə sənaye və kənd təsərrüfatı sahələrinin ÜDM-də payı cəmi 25% qədər təşkil edir. Odur ki, müasir zamanda Azərbaycan Respublikasının iqtisadi inkişafı, zənnimizcə, ilk növbədə yüksək texnologiyaların və "bilik iqtisadiyyatının" təməlini qoyan elmi-texniki potensialın inkişafı ilə uzaqlaşdırılmalıdır.

Ümumiyyətə, ölkəmizdə müasir iqtisadi şəraitdə iqtisadi artımın stimullaşdırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəyənək:

- dayanıqlı iqtisadi artımın təmin olunmasının mühüm elementi olan maliyyə-investisiya fəaliyyətinin ilk növbədə yerli istehsalın həcminin artırılmasına, milli valyutamızın - manatın döyərinin qorunub saxlanılaraq məzənnəsinin daim möhkəmləndirilməsinə, xüsusən de qeyri - neft sektoru üzrə çoxçəsidi məhsullarla xarici ticarətdə müsbət saldonun əlde edilməsinə, eyni zamanda daxili bazarın daha səmərəli qorunmasına istiqamətlənmiş investisiyaların cəlb olunmasının süretləndirilməsinə yönəldirilməsi [9, s. 147];

- əsas investisiya məqsədləri üçün ayrılmış təyinatlı bütçə vəsaitlərinin səmərəli və məqsədönlü istifadəsinə nəzarət tədbirlərinin daha da möhkəmləndirilməsi və sortloşdırılması;

- dövlətin daxili və xarici borclarının limit həddinin müəyyənlenəşdirilərək, onlardan tam səmərəli şəkildə istifadə olunması, bu vəsaitlərin müəyyən edilmiş müddətde geri qaytarılması üzrə müxtəlif qurumların yaranmış öhdəliklərinin vaxtında yerinə yetirilməsinə səmərəli maliyyə nəzarəti təmin edilməsi, eyni zamanda strateji valyuta ehtiyatlarının düzgün formalaşması, idarə olunması və səmərəli istifadəsinin göstərilən proseslərdən kənarda qalmaması;

- tender yolu ilə könardan cəlb edilmiş xarici investisiyaların, ilk növbədə istehsal məqsədlərinə istiqamətləndirilməsi;

- investisiya məqsədləri üçün ayrılan bütçə resurslarından səmərəli istifadə prosesinin daha da genişləndirilməsi, bu zaman düşünülmüş, perspektivli və uzunməqsədli qaydalara keçilməsi, həmin vəsaitlərin isə əsas etibarilə prioritet istiqamətli proqramların maliyyələşdirilməsinə yönəldilməsi və iqtisadi artımı təmin edən investisiya layihələrinin həyata keçirilməsi;

- dövlətin maliyyə sisteminin mühüm tərkib hissəsi olan və bütçə gelirlərinin əsas elementlərindən birini təşkil edən fiskal siyasetin müntəzəm şəkildə modernləşdirilməsi və onun iqtisadi aktivlik səviyyəsinin sürətləndirilməsində oynadığı rolun gücləndirilməsi [10];

- daxili maliyyə resurslarından daha səmərəli istifadəyə yönəldilən tedbirlər sisteminin, o cümlədən maliyyə - bank sektorunun davamlı inkişafi ilə yanaşı digər maliyyə qurumlarının, o cümlədən sigorta şirkətlərinin, maliyyə stimullarının genişləndirilməsi, qarşılıqlı fondlar və digərlərinin təşkil olunmasına xüsusi diqqət yetirilməsi, mövcud cəhiyatların daha çox riskli maliyyə aktivlərinə yatırılmasının qarşısının alınması;

- iqtisadi proseslərdə sağlam rəqabət mühitini təmin edən institusional şəraitin formallaşdırılması, o cümlədən azad sahibkarlıq fəaliyyətində iqtisadi fəaliyyətin artırılması və daha səmərəli yollarla maliyyə - investisiya resurslarının cəlb olunmasına uyğun mütərəqqi mexanizmin inkişaf etdirilməsi;

- təəssüf ki, ölkə iqtisadiyyatının müəyyən sahələrində hələ də hökm sürən və sağlam olmayan müəyyən inhisarlıq hallarının aradan qaldırılması, bunlarla yanaşı anoloji proseslərdə sağlam rəqabət mühitinin formallaşdırılması üçün daha olverişli şəraitin yaradılması;

- dövlətin həyata keçirdiyi modern iqtisadi siyaset tədbirləri, həmçinin mövcud mülkiyyət hüquqlarının tam bərpası və sağlam mühafizə edilməsi yolu ilə, makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin olunması, səmərəli bazar subyektlərinin iqtisadi fəaliyyətlərinin stimullaşdırılması;

- iqtisadi proseslərdə daha səmərəli və məqsədyönlü fəaliyyətin təmin olunması üçün, göstərilən istiqamətlərdə dövlətin zəruri və keyfiyyət xüsusiyyətlərinə əsaslanan müəyyən iqtisadi və inzibati nəzarət üsullarının tətbiq olunması;

- iqtisadi subyektlərin uzunmüddəti və davamlı inkişafının təmin olunması məqsədilə, onların səmərəli fəaliyyətinin inkişafına təkan verən əvək mexanizmlərin formallaşdırılması;

- sahibkarlıq subyektləri, bununla yanaşı dövlətə özəl sektor arasında formalşaraq səmərəli əməkdaşlıq münasibətlərini özündə ehtiva edən işgüzar əlaqələrin daha səmərəli inkişaf etdirilməsi, onlar arasında şöffaflığa söykənən münasibətlərin genişləndirilməsi, bunlarla yanaşı, biznes fəaliyyətinin digər növlərinin, xüsusən də kiçik ailə biznesinin imkanlarından səmərəli istifadə olunması;

- mütərəqqi vergi sisteminin səmərəli tətbiqi prosesində olverişli beynəlxalq qaydalara əsaslanan keçidin təmin olunması, siyorta və lizing fəaliyyətinin daha da təkmilləşdirilməsi, modern üsullar və qaydaların tətbiqi hesabına, baş verə biləcək izafi maliyyə - istehsal məsrəflərinin azaldılması və s.

ƏDƏBİYYAT

1. Qənbərov F.Ə. Xarici iqtisadi əlaqələr və iqtisadi artım. Bakı: "Elm", 2012, 251 s.
2. Nuriyev Ə.X. Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasetinin konseptual əsasları. Bakı: "Avropa", 2013, 369 s.
3. Hüseynov T.H. Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika. Bakı: "Elm", 2015, 466 s.
4. Müzəffərli (İmanov) N.M. İqtisadiyyat sosialyönlü sağçı və solçu sistemlərə. Bakı: "Şərq – Qərb", 2014, 272 s.
5. Prof. Dr. Haydar Baş. Milli iqtisadi model. Bakı: BDU nəşriyyatı, 2005, 306 s.
6. Институциональные основы экономического роста (под редакцией член корреспондент РАН Дынкина А.А.). Москва: Инфра – М., 2002, 295 с.

7. Лавров Е.И., Капогузов Е.А. Экономический рост: теории и проблемы (учебное пособие). Омск: ОмГУ, 2006, 214 с.
8. Мишуллин Г.М., Стягун А.В. Экономический рост: факторы, источники, механизмы (монография). Москва: ЗАО издательство "Современная экономика и право", Краснодар: Изд. ФГБОУ ВПО "КубГТУ", 2012, 212 с.
9. Handbook of Economic Growth. Amsterdam, Netherlands, United States. Elsevier Sciense \$ Technology. Jan 2006, 1138 p.
10. www.president.az/articles/22480/ Azərbaycanın perspektiv inkişafı
11. www.stat.gov.az/iqtisadi inkişaf/2017

*Махир Тапдыг оглы Аббасзаде
докторант ИЭ НАНА, к.э.н.*

Вопросы стимулирования экономического роста в современных экономических условиях

Резюме

В статье рассматриваются вопросы стимулирования экономического роста в современных экономических условиях. Международный опыт показывает, что каждой стране необходимо принимать эффективные меры для обеспечения экономического роста. Важно, чтобы устойчивый экономический рост был актуален. В статье рассматриваются ключевые особенности современного экономического роста. Анализ показывает, что важно обеспечить экономическое развитие во всех отраслях народного хозяйства. В статье выявляются существующие проблемы и предлагаются предложения и решения для их решения.

Ключевые слова: *валовой внутренний продукт, экономический рост, экспорт, интеграция, глобализация, экономика.*

*Mahir Tapdig Abbaszadeh
doctoral student IE ANSA*

The issues of stimulation of economic growth in the modern economic conditions

Summary

The article addresses the issues of stimulating economic growth in modern economic conditions. International experience shows that it is imperative for each country to take effective measures to ensure economic growth. It is important that sustainable economic growth is topical. The article examines the key features of modern economic growth. The analysis shows that it is important to ensure economic development in all sectors of the national economy. In addition, the article identifies existing problems and offers suggestions and solutions for their solution.

Key words: *gross domestic product, economic growth, export opportunity, integration, globalisation, economy.*